

Ümumi məlumat	Fənnin adı, kodu və kreditlərin sayı	GEOG 206, Kartoqrafiya və CİS-ə giriş, AKTS-6																					
	Departament	Coğrafiya və Ətraf mühit																					
	Program (bakalavr, magistr)	Bakalavr																					
	Tədris semestri	2023/24-cü tədris ilinin payız semestri																					
	Fənni tədris edən müəllim	Həsimov Səddam Asif oğlu																					
	E-mail:	hashimov644@gmail.com																					
	Telefon:	+99455293 61 90																					
	Mühazirə otağı/Cədvəl																						
	Konsultasiya vaxtı																						
Prerekvizitlər	Yox																						
Tədris dili	Azərbaycan və İngilis																						
Fənnin növü (məcburi, seçmə)	Məcburi																						
Dərsliklər və əlavə ədəbiyyat	<p>Əsas:</p> <ol style="list-style-type: none"> 1. Mehdiyev A.Ş., İsmayılov A.İ Coğrafi İnformasiya sistemləri (Ali məktəblər üçün dərs vəsaiti). Bakı: MÜƏLLİM nəşriyyatı 2. Piriiev R.X. Kartoqrafiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s. <p>Əlavə ədəbiyyat:</p> <ol style="list-style-type: none"> 3. İnternet Məlumatları 4. Məmmədov Q.Ş. Geodeziya (Ali məktəblər üçün dərs vəsaiti). Bakı: MAARİF, 2002, 520 s. 																						
Kursun vebsaytı																							
Tədris metodları	<p>Mühazirə</p> <p>Qrup müzakirəsi</p> <p>Praktiki tapşırıqlar</p> <p>Praktiki məsələnin təhlili</p> <p>Digər</p>	<p style="text-align: center;">+</p> <p style="text-align: center;">+</p> <p style="text-align: center;">+</p> <p style="text-align: center;">+</p> <p style="text-align: center;">+</p>																					
Qiymətləndirmə:	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th style="text-align: center;">Komponentləri</th> <th style="text-align: center;">Tarix/son müddət</th> <th style="text-align: center;">Faiz (%)</th> </tr> </thead> <tbody> <tr> <td style="text-align: center;">Aralıq imtahani</td><td></td><td style="text-align: center;">30</td></tr> <tr> <td style="text-align: center;">Tapşırıq</td><td></td><td style="text-align: center;">20</td></tr> <tr> <td style="text-align: center;">Fəallıq</td><td></td><td style="text-align: center;">5</td></tr> <tr> <td style="text-align: center;">Kviz</td><td></td><td style="text-align: center;">5</td></tr> <tr> <td style="text-align: center;">Final imtahani</td><td></td><td style="text-align: center;">40</td></tr> <tr> <td style="text-align: center;">Yekun</td><td></td><td style="text-align: center;">100</td></tr> </tbody> </table>	Komponentləri	Tarix/son müddət	Faiz (%)	Aralıq imtahani		30	Tapşırıq		20	Fəallıq		5	Kviz		5	Final imtahani		40	Yekun		100	
Komponentləri	Tarix/son müddət	Faiz (%)																					
Aralıq imtahani		30																					
Tapşırıq		20																					
Fəallıq		5																					
Kviz		5																					
Final imtahani		40																					
Yekun		100																					
Kursun təsviri	Kartoqrafiya və CİS-ə giriş kursunda Coğrafi İnformasiya Sistemlərinin (CİS) yaranması, əsas məhiyyəti və ideyası şərh olunmuşdur. CİS mühitində coğrafi obyektlərin verilməsi, verilənlər bazasının yaradılması, təhlil imkanları, məlumatların formatları izah olunmuşdur. Müasir dövürdə bu sahədə istifadə olunan əsas program və aparat təminatları haqqında məlumat verilmişdir.																						
Kursun məqsədləri	Kursun əsas məqsədi CİS sahəsində olan müasir yanaşmalar haqqında xüsusi biliklərin formalaşdırılmasına və ümumi olaraq qarşıya qoyulmuş məsələlərin həm integrasiyalı metodlar əsasında, həm də müasir program təminatlarından istifadə etməklə həll olunmasına xidmət edir.																						
Tədrisin (öyrənmənin) nəticələri	<p>Tədrisin (öyrənmənin) nəticəsi olaraq tələbələr CİS fənni haqqında ətraflı məlumatamalik olacaqlar. Tədris müddətində istifadə olunan materiallar və əyani vəsaitlər nəticəsində tələbələr bu elmi dərin və geniş mənimşəyəcəklər.</p> <p>Kursun sonunda tələbələr aşağıdakılardı mənimşəyəcəklər:</p> <ol style="list-style-type: none"> 1. Kartografiya və CİS fənninin mənimşənilməsi. 2. Fənnin xarakteristikası, Kartografiya və CİS müxtəlif elmlərlə əlaqəsi və praktiki tətbiqi. 3. Müasir program təminatları əsasında topoqrafik planların və xəritələrin tərtib olunması. 4. Yer üzərində obyektlərin koordinatlarının daha dəqiq müəyyənləşdirilməsi. 5. Səth quruluşun planalması və səthin interpolasiyasının aparılması, nəticələrin 3D modelləşdirilməsi. 6. İnteqrasiyalı metodlara (Məsafədən Aerokosmik üsullar, CİS/CAD) əsasən planalma işlərinin yerinə yetirilməsi. 7. Torpaq sahələrinin və müxtəlif konfiqurasiyalı obyektlərin planalması. 8. CİS olan müasir program təminatlar vasitəsilə müxtəlif əməliyyatların aparılması. 																						
	<i>Tədrisin keyfiyyətini təmin etmək məqsədilə mümkün qədər illustrativ materiallara (xəritə,</i>																						

<p><i>grafik təsvir və diaqramlara) və praktik məsələlərə yer ayrılmışdır.</i></p> <p>Davamiyyət 5 balla qiymətləndirilir. Tələbənin online keçirilən dərsdə davamiyyəti, dərs zamanı ümumi hazırlığı əsasında qiymətləndirilir. Semestrin sonuna qədər qeydlər yığılırlar (maksimum 5) və davamiyyət balı müəyyən edilir.</p> <p>Quiz üçün 5 bal ayrılib. Semestr ərzində iki dəfə quiz keçirilir və maksimum bal 2,5 təşkil edir. 7 dərsdən sonra birinci quiz başlayır. Digəri isə kursun sonunda yeni bütün mövzuları keçdikdən sonra baş verir.</p> <p>Tapşırıqlar praktiki mövzulara uyğun həyata keçirilir və hər bir tələbədən fərdi şəkildə təqdim olunması tələb olunur, maksimum 20 balla qiymətləndirilir. Qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınır:</p> <ol style="list-style-type: none">1. Tapşırıqlarınxəritə şöklində öz əksini tapması (5 bal)2. Tapşırıq yerinə yetirilərkən yeni metodlardan istifadə olunması (5 bal)3. Alınan nəticələrin spesifik və konkret olması (3 bal)4. Tapşırıq haqqında verilən suallara cavabların verilə bilməsi (4 bal)5. Tapşırığın praktiki əhəmiyyət kəsb etməsi (3 bal) <p><i>Tədris prosesi zamanı autoriyada nizam-intizamın pozulması hallarına yol verən tələbənin aktivlik balı mənfi qiymətləndirilə və ya auditoriyadan xaric oluna bilər.</i></p>			
Cədvəl (dəyişdirilə bilər)			
Ənənə	Tarix (planlaşdırılmış)	Fənnin mövzuları	Dərslik/Tapşırıqlar
1		<i>Kartoqrafiya elmi və onun vəzifələri, Coğrafi İformasiya Sisteminin əsas mahiyyəti, meydana gəlməsi, əsas komponentləri</i>	<p>Oxu materialları :</p> <ol style="list-style-type: none"> 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh. 2. Piriyev R.X. Kartografiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s.
2		<i>Çoxməqsədli kadastr məsələlərində CİS-in rolü, beynəlxalq təcrübə</i>	<p>Oxu materialları :</p> <ol style="list-style-type: none"> 1. Piriyev R.X. Kartografiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s.
3		<i>CİS-in program və aparat təminatları, təhlil modulları, geoinformasiya analizləri haqqında</i>	<p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh. 2. Piriyev R.X. Kartografiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s.
4		<i>CİS bazasında obyektlərin modelləşdirilməsi, atributlar haqqında</i>	<p>Oxu materialları:</p> <ol style="list-style-type: none"> 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh. 2. Piriyev R.X. Kartografiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s.
5		<i>Yerin forma və ölçüləri, koordinat sistemləri, GPS- haqqında ümumi məlumat</i>	<p>Oxu materialları:</p> <p>Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.</p>
6		<i>GPS-in Yaranması və İnkişaf tarixi, Peyk sisteminin iş prinsipi, GPS-in mahiyyəti</i>	<p>Oxu materialları:</p> <p>Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.</p>

7		<i>NAVSTAR peyk sistemi və peyklərin yerə hansı informasiyaları ötürürmələri haqqında</i>	Oxu materialları: 1. Piriyev R.X.Kartoqrafiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s. 2. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
Aralıq imtahani			
8		<i>GPS-in Sektorları, GPS tərkibinə daxil olan peyklər haqqında</i>	Oxu materialları: 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
9		<i>İdarəetmə və Nəzarət Sektoru, Sektorun əsas funksiyaları, İdarəetmə Sektorunda stansiyaların növləri, onlara nəzarət və onların əlaqələri</i>	Oxu materialları: 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
10		<i>CİS-də coğrafi obyektlərin verilməsi, verilənlərin formatı</i>	Oxu materialları : 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
11		<i>CİS-in mahiyyəti, Rastr və Vektor verilənləri, onların növləri</i>	Oxu materialları : 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
12		<i>Xəritədə relyefin təsviri üsulları və səthin interpolasiyası</i>	Oxu materialları : 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
13		<i>CİS-də koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və datum</i>	Oxu materialları : 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
14		<i>CİS-də məsafədən zondlama üsulundan istifadə, aero və kosmik şəkillərin rolü</i>	Oxu materialları : 1. Piriyev R.X. Kartoqrafiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s. 2. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh.
15		<i>Xəritələrin Tərtibi üsulları, xəritələrin əhəmiyyəti və onların xüsusiyyətləri</i>	Oxu materialları : 1. Mehdiyev A.Ş., İsmayılov A.İ. Coğrafi İnformasiya Sistemləri. Bakı: «Müəllim» nəşriyyatı, 2011, 232 səh. 2. Piriyev R.X. Kartoqrafiya. Bakı: ADTPƏ Nəşriyyatı, 1964, 442 s.
		Final imtahanı	